

Bakının birinci xanı



O, tarixin keşməkeşli dövründə bir səltənət qurdu. I Mirzə Məhəmməd xanın banisi olduğu Bakı xanlığı ilə Bakıxanovların hakimiyyəti başladı.

I Mirzə Məhəmməd xandan öncəki Bakı

Abşeron yarımadasında yaranan Bakı xanlığının tarixi XVIII əsrin 40-ci illərindən başlayır. Hemin tarixdən öncə, Səfəvilərin hakimiyyətinin son dövrlərində Bakı və onun ətrafını sultan titullu hakimlər idarə edirdilər. Bu idarəcilik nəsildən-nəsilə ötürüldür. XVIII əsrin 20-ci illərinin əvvəllerində həmin titulu Məhəmmədhüseyn bəyin başlığı daşıyırdı.

1722-ci ildə çar orduzu böyük qüvvə ilə Azərbaycana hücum edir. Şəhəri ruslara təslim etməye razılıq verməyən Məhəmmədhüseyn bəyin aqibəti faciəli olur.

General Matyuşkinin başlıqlı etdiyi rus qoşunları 1723-cü il iyulun sonlarında gəmilərlə şəhəri top atəşinə tutur. Dördgünlük mübarizədən sonra qala təslim olur. Şəhər çar qoşunlarının işgalinə məruz qalır. Məhəmmədhüseyn bəy və dörd qardaşı hebs edilərək Həstərxana, oradan da Roqacevskə sürgün olunurlar. Rus zabitli Baryatinski şəhərin komendant vəzifəsinə təyin edilir. Peterburqda Bakının alınması münasibətlə atəşfəşanlıq təşkil olunur.

Baş verən bu hadisələrdə Dərgahqulu bəyin də adına rast gelir. O, 1723-cü ildə 700 əsgərlə birlikdə Mixail Matyuşkine qalanı təslim etdiyindən sonra Rusiya imperiyası tərəfindən yerli hökmədar kimi qəbul olunmuşdu.

Müstəqil xan rütbəsinə ilk yüksələn isə Dərgahqulu bəyin oğlu Mirzə Məhəmməd olur.

İyirmi yaşlı xan

Bakı xanlığının bünövrəsi ni qoyan I Mirzə Məhəmməd xan 1727-ci ildə Bakıda dünyaya gəlib. Tədqiqatlarda onun əcdadlarının bu şəhərə 1592-ci ildə gəldikləri qeyd olunub. Araşdırıcıların əsaslandıqları mənbələrdən biri

ise I Mirzə Məhəmməd xanın nəticəsi Abbasqulu ağa Bakıxanovun bildirdikləridir. O, əularının Bakıya Gilandan Malati hökmədarı Sultan Əhməd xanın səltənətinin sonu gəldiyi belli olan "Xan Əhməd məsələsi"ndən sonra köcdüyü qeyd edib. Abbasqulu ağanın iddiasına görə, Bakı xanlarının əcdadları Təberistanda hakim olan Nur və Kucur hökmədarlarından, yeni Paduspanilərdən gəlir. Məhəmmədhüseyn bəy və oğlu Heybət bəy sülalənin ilk tanınmış nümayəndələri hesab edilir. Azərbaycan tarixinde onlardan daha çox adı çəkilən isə Heybət bəyin böyük oğlu Dərgahqulu bəy olub. O, Maştəğada şəhəri ələ keçirərək Səfəvilərin təyin etdiyi sultani öldürüb, özünü xan elan etməklə kifayətlənməyib. Dərgahqulu bəy qazıqumuqlu Surxay xanın və şirvanlı Hacı Davudun qüvvələrini məğlub edərək hakimiyyətini Şabran və Qobustanadək genişləndirməyə müvəffəq olub.

Rusyanın Xəzəryani əyalətlərə marağı 1725-ci ildə I Pyotrun ölümündən sonra azalıb. 1747-ci ildə Nadir Şahın hakimiyyəti zəbt etməsi ilə Bakı xanlığının Rusiyadan asılılığı bitib.

Bakı xanlığının yaranmasına gəlincə, tədqiqatçı İ.Lerx Dərgahqulu bəyin Nadir şahın qoşununda İrəvan yaxınlığında osmanlılarla döyüsdə həlak olduğunu bildirib, ancaq tarix başqa bir faktı təsdiqləyir. Belə ki, bu hadisə Bakı xanlığının yaranmasından doqquz il qabaq baş verib. O vaxt Dərgahqulu bəyin yeganə oğlu Mirzə Məhəmməd on bir yaşındaydı. Nadir şah onu atasının əvəzində Bakı şəhərinə hakim təyin edib.

1747-ci ildə Nadir şah qətlə yetirildikdən sonra Səfəvilər yenidən hakimiyyəti ələ keçirib. Azərbaycanda isə XVIII əsrin ortalarında xanlıqlar qurulub. Nadir şahdan sonra onun yaxın əmirlərinə sayılan iyirmi yaşı Mirzə

Məhəmməd Bakı xanlığını yaradaraq hakimiyyəti müstəqil idarə edib.

I Mirzə Məhəmməd xanın dövründə Bakının iqtisadi vəziyyəti

Bakı xanlığına 39 kənd daxil idi. İnzibati, maliyyə, herbi və məhkəmə xanın hökmündəydi. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Bakı xanlığında da divan vardi. Vəzir xanın yaxın köməkçisi idi. Naib vəzifəsini daşıyanlar isə tabeçiliyində kəndxudalar, yüzbaşalar vardi. Bakı şəhərində qalabayı, darğa və başqı vəzifələr mövcud idi.

Bakı xanlığında bütün həkimiyət, torpaqlar, yeraltı və yerüstü sərvətlər xana və onun ailə üzvlərinə mexsus idi.

Xanlığın banisi I Mirzə Məhəmməd xan Əfşar şahları dövründə çökmüş Bakı iqtisadiyyatını, ticarəti xeyli inkişaf etdirə bilib.

Xanlıqdə pul da kəsildirdi. Təsərrüfatda əsas yeri neft, duz və zəferan istehsalı, baliqçılıq, maldarlıq tuturdu, toxuculuq, zərgərlik, boyaqçılıq, misgərlik kimi sənət sahələri inkişaf edirdi. Xanlıqdə 50-dən çox neft quyusu mövcud idi. Həmin quyulardan ildə 240 min puddan artıq neft istehsal olunurdu.

Xanlığın mərkəzi Bakı şəhəri idi. Avropa ölkələri, Rusiya, İran, Osmanlı imperiyası, Hindistanla tranzit ticarətde bu şəhər əhəmiyyətli rol oynayırı.

Mirzə Məhəmməd xan mal daşınması və hərbi məqsədlər üçün gəmiqayırma işinə özü rəhbərlik edirdi. O həm də admiral rütbəsini daşıyırı.

Bakının birinci xandan sonra da övladları, nəvə-nəticələri arasından Rusiya imperiyasına xidmət edən bir çox xanlar, generallar, zabitlər olmuşdu.

1768-ci il oktyabrın 17-də Bakıda vəfat edən Bakının birinci xanının cənəzəsi Kərbəla şəhərinə aparılıb, orada dəfn olunub.

I Mirzə Məhəmməd xanın Hacı Əliqulu ağa, Hacı Məlik Məhəmməd xan və Məhəmmədqulu xan adlı üç oğlu və bir qızı olub. I Mirzə Məhəmməd xandan sonra xanlıq taxtı onun ikinci oğlu Hacı Məlik Məhəmməd xana (1768-1784) keçib. Bakı xanlığı irsi monarxiya idi. Mirzə Məhəmməd xanın oğlu Məlik Məhəmməd xandan sonra da onun oğlu II Mirzə Məhəmməd xan (1784-1791) hakimiyyətə gəlib. Daha sonra xanlığı Mirzə Məhəmməd xanın oğlanları Məhəmmədqulu xan (1791-1792) və Hüseynqulu xan (1792-1806) idarə ediblər. Beləcə, I Mirzə Məhəmməd xanın 1747-ci ildə qurduğu Bakı xanlığı 1806-ci ilədək davam edib...

Z. FƏRƏCOVA,
"Azərbaycan"